

HUMANİTAR FƏNLƏR ÜZRƏ TƏDRİS RESURSLARININ MƏZMUNUNA MÜASİR YANAŞMA

Nərminə Məmmədova,
*ARTPI-nin baş elmi məsləhətçisi,
pedaqogika üzrə fəlsəfə doktoru*
E-mail: nermine_m@mail.ru

Rəyçilər: *ped.ü.elm.dok.* İ.H. Cəbrayılov,
ped.ü.fəls.dok. B. İbadova

Açar sözlər: *informasiya cəmiyyəti, məktəb, müasir təhsil, təhsilin məzmunu, humanitar fənlər, tədris resursu*

Keywords: *information society, school, modern education, content of education, humanities, teaching resources*

Ключевые слова: *информационное общество, школа, современное образование, содержание образования, гуманитарные дисциплины, учебный ресурс*

Ötən əsrin sonlarından dünyada cəmiyyət həyatının bütün sahələrində sürətli inkişaf və köklü dəyişiklik baş vermekdədir. Bu inkişaf və dəyişikliklər birbaşa elm və texnika sahəsindəki yeniliklərlə bağlıdır. Bu dövrdəki dəyişiklik və inkişaf üçün “qloballaşma”, “informasiya cəmiyyəti”, “Bilik əsr” anlayışlarından geniş istifadə olunur. Qloballaşma anlayışı siyasi, humanitar və iqtisadi baxımdan dünyanın kiçilməsi, dünyanın hər yerində sürətli bir dəyişiklik və inkişafın yaşanması ilə xarakterizə olunur. Qloballaşma ilə bərabər gündəmə gələn digər bir xüsusiyyət də informasiya cəmiyyəti anlayışıdır. Informasiya cəmiyyəti-cəmiyyətin bütün sahələrinin inkişafında elm və texnikanın hakim olduğu bir cəmiyyəti ifadə edir. Başqa sözə desək, elm və texnika müasir dövrün ictimai strukturunun ən təyinəcili amili kimi xarakterizə olunur. Informasiya cəmiyyətinin inkişaf xüsusiyyətlərindən aşağıdakılardı göstərə bilərik:

1. Elm və texnologiya əsası bir cəmiyyət olub, iqtisadi strukturun bilavasitə inkişafı ilə meydana gəlmişdir;
2. Elm istehsalın əsas amilidir;
3. Elm güc və sərmayənin əsasıdır;
4. Elm sahəsi - işləyənlərin çoxunun məşğulluq sahəsidir;
5. Elm - məqsəd deyil, vasitədir;
6. Elm - bir düşünmə formasıdır;
7. Fərdlər fasıləsiz, bütün həyat boyu öyrənirlər;
8. Öyrənən fərd və öyrənən təşkilatlar vardır;
9. Bir düzgün pozitiv baxış yerinə, alternativ baxış metodları vardır (1).

İnformasiya cəmiyyətində yaşanan bu dəyişiklik və inkişafların ən çox təsir etdiyi sahələrin başında təhsil qurumları gəlir. Təhsilin məzmunu, tədris proqramları, tədris resursları, müəllim və şagirdin funksiyası informasiya cəmiyyətinin ehtiyacları istiqamətində dəyişmiş və dəyişməkdədir. Yeni anlayışda təhsil qurumları şagirdlərə ensiklopedik bilik verilən yerlər olmaqdan çox yaradıcı, problemi həll etmək bacarıqlarının yetişdirildiyi yer mənasında başa düşülür. Elmi məlumatlara çatma yollarını bilmə, əldə etdikləri məlumatları dərk edərək tətbiq etmə və həyat prosesində bunlardan istifadəetmə kimi bacarıqların şagirdlərə öyrədilməsi lazımlı olan əsas xüsusiyyətlər arasında yer almmalıdır.

Müasir dövrde XXI əsrin yetkin fərdlərinin yetişdirilməsində müasir tədris resurslarının yeri və rolu olduqca böyükdür. Çünkü, təhsil mühitində müasir tədris avadanlıqları və resurslardan istifadə etmək şagirdlərə birbaşa və dolayısı ilə əldə etdikləri biliklərin daha çox davamlı olmasını təmin etməyə imkan yaradır.

Təsadüfi deyildir ki, əhalinin informasiya cəmiyyətinə hazırlanması, 12 illik təhsilə keçidlə bağlı ümumtəhsil müəssisələrində müasir tədris avadanlıqları və tədris resurslarının (İKT) infrastrukturunun və əsaslı təlim metodologiyasının yaradılması, ölkəmizdə gənc nəslin müasir tədris avadanlıqlarından (informasiya və kommunikasiya texnologiyalarından) istifadə vərdişlərinə yiyələnməsi «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programı»nda, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə Təminatlı Programı”nda (2005-2007-ci illər), “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda (24 oktyabr, 2013-cü il), “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planı”nda ehtiva olunmuş, dövlət siyasetinin əsas prinsipləri və fəaliyyət istiqamətləri müəyyən edilmişdir (2, 3, 4, 5, 6).

Cəmiyyətdə baş verən dəyişiklik və inkişaf humanitar fənlərə daha çox təsir göstərmişdir. Xüsusi demokratik baxışlı, humanist, insan haqları və azadlıqlarına hörmət edilməsi və s. kimi mənəvi-əxlaqi dəyərlərin formallaşmasına humanitar fənlər üzrə hazırlanmış tədris resursları böyük rol oynaya bilər. Bu baxımdan humanitar fənlər üzrə tədris resurslarının məzmununa yeni yanaşma aspekti ortaya çıxır, onların məzmunca yenidən işlənməsi zərurəti yaranır. Bunlardan aşağıdakılardı göstərmək olar:

- cəmiyyətin inkişafında meydana gələn dəyişikliklərin tədris resurslarının məzmununda əks olunması;

- müasir elm və texnologiya sahəsində meydana gələn inkişafın, yeniliklərin tədris resurslarının məzmununa təsir etməsi;

- demokratik dəyərlərin və insan haqlarının tədris resurslarının məzmununda əks olunması;

- məntiqi təfəkkür, tənqidi düşünmə bacarıqlarının formalşdırılması sahəsində meydana gələn inkişafın tədris resurslarının məzmununda əks olunması.

Müasir tələblərə cavab verən tədris avadanlıqları və resursları mövcud olmadan ümumi təhsilin fənn standartları, fənn kurikulumunun uğurlu tətbiqi mümkün deyil. Təhsil islahatlarının müvəffəqiyətlə həyata keçirilməsi üçün bu istiqamət üzrə ölkədə kompleks işlər aparılır. Məhz bu prosesin məntiqi davamı kimi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müasir tədris avadanlığı və resursları sahəsində dövlət siyaseti müəyyənləşdirilmişdir (7,8).

İnformasiya cəmiyyətində tədris resurslarının hazırlanmasına təsir edən əsas amil qeyd edildiyi kimi, cəmiyyətdə və təhsil sahəsində meydana gələn dəyişiklik və inkişafdır. Müasir dövrən fərqli olaraq ensiklopedik biliyə asaslanan təhsil anlayışında şagirdlərin yaradıcı, tənqidi təfəkkürə malik fərd kimi yetişdirilmələrindən bəhs olunmur.

Müasir təhsil anlayışında təhsil biliyin verilməsindən çox, onun axtarıldığı, tədqiq edildiyi, materialların verildiyi şəkildə olmalıdır. Bu baxımdan müasir dövrün şərtlərinə uyğun fərdlərin yetişdiriləməsi üçün humanitar fənlər üzrə tədris resursları aktiv öyrətmə (interaktiv) mənasında təkmilləşdirilməlidir. Resurslar şagirdə məlumatı hazır şəkildə əldəetmə imkanı əvəzinə, araşdırma, qiymətləndirməyə istiqamətlənməlidir. Humanitar fənlər tədris resurslarında istifadə edilən elmi metodlar öyrədici keyfiyyətdə təqdim olunmalıdır.

Qabaqcıl ölkələrdə humanitar fənlər üzrə tədris resurslarının hazırlanmasına yuxarıda qeyd olunan amillər xüsusi diqqət verilir. Xüsusilə Qərbi Avropa və Amerikada hazırlanınan humanitar fənlər üzrə yazılı resurslar araşdırılar kən aydın görünür ki, bu resurslardan ensiklopedik biliy axtarmaqdan əlavə, şagirdlərə məntiqi təfəkkür, araşdırma bacarıqlarını qazandırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Orijinal mənbələr, məktub, gündəlik, miflər (əfsanələr), arxiv materialları nümunələri, çap materialları (dərsliklər, müəllim və şagirdlər üçün vəsaitlər, qiymətləndirmə vasitələri və s.), fotosəkkilər, rəsmələr, maketlər, xəritələr, vizual materiallər, səs kasetləri, videolar, CD/DVD-lər,

internet səhifələri və s. tədris resurslarına daxil edilməlidir. Belə olduqda şagirdlər resursları vasitəsi ilə göstərilən xüsusiyyətlərə sahib olan biliyi özləri əldə edə bilirlər. Yeni resurslar vasitəsi ilə şagirdlər informasiya cəmiyyətində fərdlərin sahib olması lazımlı və lazımsız məlumatı bir-birindən ayırd etmək bacarığı qazanırlar (1,9). Yuxarıda göstərilən xüsusiyyətlərə uyğun hazırlanan resurslar istə sinifdaxili, istərsə də digər fəaliyyət istiqamətlərində şagirdlərə yaşayaraq öyrənmə imkanı verir.

İnformasiya cəmiyyətinin digər bir əhəmiyyətli aspekti də, texnoloji proseslərdə meydana gələn sürətli inkişafdır. Xüsusilə internet sahəsində insanlar bir-birini daha yaxından tanıma imkanı əldə etmişdir. Dünyada meydana gələn problemlər haqqında məlumat əldə edilir və bu məlumatlarla bağlı fikirləri bir-biriləri ilə paylaşılır, bələdçi olurlar. Bu baxımdan təhsil qurumlarının əsas məqsədləri arasına şagirdlərin müasir tədris avadanlıqları və resurslardan - (İKT-dən) yüksək səviyyədə istifadə etmək kimi bacarıqların yetişdirilməsi də öz əksini tapmalıdır (6, 7, 8).

Demokratik dəyərlərə, insan haqlarına və azadlıqlarına, humanizm ideyalarına, xalqlar arasında qarşılıqlı anlaşma kimi mənəvi-əxlaqi dəyərlərə hörmət edən şəxsiyyətlər formalşdırılması təhsilin əsas məqsədlərindən olmalıdır.

İnformasiya cəmiyyətindəki bütün əhəmiyyətli inkişafə rəğmən, dövrümüzdə terrorizm, müharibə, iqtisadi böhran, təbii fəlakətlər, qaçqın problemi və s. kimi oxşar problemlərlə də qarşılaşıraq. Bu problemlərin öhdəsindən gəlmək üçün təhsil qurumlarının üzərinə şagirdlərdə qərar qəbul etmə mehanizmləri, problemi həllətmə bacarığı kimi keyfiyyətləri yetişdirmək kimi vəzifələr düşür. İlk növbədə yuxarıda göstərilən problemlər və onların həllolma yolları tədris proqramları və tədris resurslarının məzmununda öz əksini tapmalıdır.

Bütün elm sahələrinin əsas strukturu faktlardır. Faktlar şəxsən şəxsə dəyişməyən, ölçüləbilən elmi məlumatlardır. Bu baxımdan tədris resurslarında verilən məlumatların elmi cəhətdən keçərlə, düzgün olmasına diqqət edilməlidir. Başqa sözlə desək, resurslarda verilən məlumatlar mübahisə doğurmayan, təhrif edilməyən, ziddiyyətdən uzaq elmi məlumatlara əsaslanmalıdır. Tədris resurslarının hazırlanması zamanı diqqət ediləcək məsələlərdən bir də faktların, proses və hadisələrin zaman ardıcılılığı ilə təqdim olunmasıdır. Tədris resurslarında verilən fakt, hadisə və proseslər zaman ardıcılığı ilə gəlməlidir. Hadisələrin təqdimində cini dövrdə baş verən fakt, hadisə və proseslərin oxşarlığı və fərqli cəhətləri vurgulanmalıdır.

Humanitar fənlər üzrə tədris resurslarında fakt və hadisə, təzahürlərin təqdim edilməsində əhəmiyyətli anlayışların ön plana çıxarılması, mövzuların əhatə mərkəzi olaraq öyrədilməsi diqqət mərkəzində olmalıdır. Məsələn, tədris resurslarının məzmununda xeyirxahlıq, inam, hörmət, dostluq münasibətləri, əməkdaşlıq, oxşarlıq, fərqlilik, səbəb-nəticə, inkişaf kimi anlayışlar ön plana çıxarılmalıdır. Bu anlayışlar bilavasitə tədris resurslarının özünü təşkil etməlidir. Xüsusilə şagirdlərə mənimətəmə baxımından əhəmiyyətli olduqları üçün resurslar hazırlanarkən bu anlayışlara geniş yer verilməlidir. Fakt, hadisə və təzahürlərin resurslara daxil edilərkən diqqət ediləcək digər bir mühüm amil də, ən mühüm, əhəmiyyətli hadisələrin seçilməsidir (10, 11, 12).

Müasir elm və tədris prosesində meydana gələn dəyişikliklərin humanitar fənlər üzrə tədris resurslarının məzmununda öz əksini tapması əsas aspektlərdəndir. Fakt, proses və təzahürlərin bir xüsusiyyəti də ondan ibarətdir ki, onlar daimi deyillər. Zaman keçidkə dəyişir, yerlərini yenilərinə verməlidirlər. Bu baxımdan humanitar fənlər üzrə tədris resursları müasir elm əsasında, yeni fakt, proses və təzahürlərin fonunda təzelənməlidir. Bununla da, şagirdlərə dərsliklərdəki məlumatların mənimətəmə imkanı yaradılmalıdır.

Humanitar fənlər üzrə tədris resurslarının məzmunun hansı mövzuları əhatə etməsi və neçə təqdim olunması da çox böyük əhəmiyyətə malikdir. Qloballaşma ilə bağlı humanitar fənlər üzrə tədris resurslarının məzmunu işlənərkən bəzi amillər xüsusi diqqət yetirilməlidir. Fənlər üzrə tədris

resurslarının məzmununda ilk növbədə kin, nifratın yaranmasına zəmin yaradan məsələlərə yer verilmə-məsi, demokratik dəyərlər, insan haqlarına hörmət, xeyirxahlıq kimi baxışların diqqətə alınması məsi, mənətiqi düşünmə bacarıqları beş alt kateqoriyada toplanmışdır:

Resurslarının məzmununda gender amilinin nəzərə alınması müasir dövr baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, hələ ikinci dünya müharibəsi və sonrakı dövrlərdə xüsusilə, qabaqcıl ölkələrdə demokratikləşmə, insan haqlarının əhəmiyyət qazanması gender amilini ictimai həyatda və təhsildə ön plana çıxarmışdır. Bu istiqamət xüsusilə humanitar fənlərin tədrisindəki mövzularда kişi fiqurunun yanında qadın və uşaqların yer almasının zəruriliyi anlayışı qəbul edilməyə başlamışdır. Natiqədə humanitar fənlərin tədrisində qadın və uşaq mövzuları istər tədris proqramlarında, istərsə də resursların məzmununda daha çox yer verilməyə başlamışdı. Əvvəlki dövrə nisbətən ABŞ, Kanada, İsviçre, Danimarka, İsveç, Ingiltərə kimi ölkələrdə gender amili istər təlim prosesində, istərsə də tədris resurslarında daha çox öz əksini tapmışdır (13). Tədris proqramları və dərsliklər baxımından gender amili on çox humanitar fənlərin tədrisində, resurslarında istifadə olunur. Qabaqcıl ölkələrin son 50 ildəki inkişafı bu baxımdan humanitar elmlərin tədrisində meydana gələn dəyişikliklərə əlverişli şərait yaratmışdır.

Demokratik və insan haqları anlayışındaki inkişafın humanitar fənlər üzrə tədris resurslarına təsiri də əsas amillərdəndir. Texnoloji və iqtisadi baxımdan dünyada son əlli ildə bütün cəmiyyət həyatında, humanitar-siyasi sistəmdə, demokratiya, insan haqları istiqamətində əhəmiyyətli inkişaf və dəyişikliklər tədris qurumlarına təsir etmiş, təhsilin məzmununu bu istiqamətə yönəlmüş, şagirdlərin demokratikləşmə, humanist dəyərlər, xeyirxahlıq, insan haqlarına hörmət kimi prinsiplər ruhunda təribyə etmək on plana çıxmışdır.

Humanitar fənlər üzrə tədris resursları fərqli din və dildən olan millətlərə qarşı cəmiyyətdə baş verən zorakılıqları aradan qaldırılmasında böyük rol oynaya bilər. Tədris resurslarının məzmununda fərqli din və dildən olan insanların keçmişdə bir arada neçə hüzr içinde yaşıdlıqları, problemləri bərabər necə həll etdikləri və xeyirxahlıq şəraitinin neçə yaradıldığı ilə bağlı mövzular yer almmalıdır. Başqa sözlu desək, informasiya cəmiyyətində resursların məzmunu demokratikləşmə, humanist dəyərlər, xeyirxahlıq, insan haqlarına hörmət kimi bilik, bacarıq və vərdişlərin formalasdırılmasına imkan verən formada hazırlanmalıdır (11).

Humanitar fənlər üzrə tədris resursları hazırlanarkən mənətiqi, tənqidli təfəkkür bacarığının yetişdirilmesi də əsas amillərdən biri kimi nəzərə alınmalıdır. XX əsrin ikinci yarısında humanitar fənlərin, xüsusən tarixin tədrisi sahəsində əhəmiyyətli inkişaf baş vermişdir. Bu inkişafı sürətləndirən amillərdən biri 60-ci illərin sonunda Qərbi Avropa ölkələrində (ilk növbədə İngiltərədə) tarix dərsliklərinin ensiklopedik bilik vermə xaricində bir işə yaramadığı müzakirəyə çıxarılmışdır. Tənqidlərin mərkəzində tarix dərsliklərinin şəxs adları, say, rəqəm, maddə axtarmasına əsaslanaraq öyrədildiyi, şagirdlərin gündəlik həyatdakı problemləri həll etməyə yönələn bilik və bacarıq qazandırmadığı dururdur. Bu tənqidlərin nəticəsində 1971-ci ildə İngiltərədə Blum taksonomiyasından (1956-ci ildə inkişaf etdirilən) humanitar fənlərin tədrisinin məqsədləri istiqamətində işlər görülmüşdür (9). Bu işlər humanitar fənlərdə şagirdlərə hansı bacarıqların qazandırılması baxımdan böyük dönüş nöqtəsi olmuşdur. Sonralar, xüsusilə İngiltərə mərkəz olmaqla, Qərbi Avropada humanitar, xüsusilə tarix dərsliklərində formalasdırılacaq bacarıqların ölçüsü, davamlı olaraq dəllillərə əsaslanaraq öyrədilməsilə bağlı tədqiqatlar davam etdirilmiş, araşdırmanın nəticələri ingilis tarix dərs kitabları və tədris resurslarında öz əksini tapmışdır.

ABŞ və Kanada kimi ölkələrdə tarix təhsilinin sadəcə adları, say, rəqəm, maddələrə əsaslı olaraq öyrədilməməsi, mənətiqi düşünmə bacarıqları ilə bağlı davamlı tədqiqatlar aparılır və aparılmaqdadır.

Humanitar fənlər üzrə tədris resurslarının məzmununa müasir yanaşma

Tarixi biliklərin soruşulması, şüurlu dərk edilməsinə əsaslanan tarixi mənətiqi düşünmə bacarıqları beş alt kateqoriyada toplanmışdır:

- 1). xronoloji düşünmə;
- 2). tarixi anlayış (qavrama);
- 3). tarixi təhlil və şərh
- 4). tarixi araşdırma; dəllilləri qiymətləndirmə bacarığını inkişaf etdirmə;
- 5). tarixi müzakirə, qərarvermə, problem həllətmə.

Yuxarıdakı bacarıqlar araşdırıldığında bu bacarıqların şagirdləri aktiv, məhsuldar, yaradıcı və problemləri həll edən fərdlər halına getirəlcəyi görünür. Şagirdlərdə tənqidli təfəkkür, mənətiqi düşünmə, qərar vermə, problem həll etmə bacarıqlarının qazandırıla bilinməsi üçün tədris resurslarının bu bacarıqları qazandıracaq fəaliyyətlərə sahib olmaları lazımdır (9,10).

Humanitar fənlər üzrə tədris resursları aşağıdakılardır:

- yazılı resurslar;
- şəkil və qrafiklər;
- təpəgöz asetatlari;
- obyektlər və modellər;
- səs kasetləri və televiziya proqramları;
- video kasetləri;
- kompüter proqramları.

Tədris resurslarının əsas üstünlüklerindən aşağıdakılari göstərmək olar:

-təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir, şagirdlərə öz yaradıcıqlarını inkişaf etdirməyə, proses və hadisələrin şüurlu öyrədilməsində əhəmiyyətli rol oynayır;

-əqli ehtiyatların səfərbərliyini təmin edir,

-idrak prosesini fəallaşdırır;

-diqqəti uzun müddət cəmləməyə imkan yaradır;

-biliklər "həzir" şəkildə deyil, onların müstəqil surətdə kəşfi prosesində mənimsemənilir, yəni mənimsemə prosesi passiv deyil, fəal xarakter daşıyır;

-təlim prosesində təfəkkürün fəallaşdırılması nəticəsində: biliklər daha müstəqil, sərbəst qarvalı və mənimsemənilir;

-mənətiqi, tənqidli və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbul edilməsi üzrə vərdişlər formalasdırılır;

-elmi-tədqiqat vərdişləri formalasdırılır;

-qarşılıqlı hörmət hissi və əməkdaşlıq vərdişləri aşilanır (14).

Şagirdlərin idrak fəaliyyəti və təlim motivasiyası, habelə təfəkkürə əsaslanaraq biliklərin müstəqil, məhsuldar, yaradıcı şəkildə əldə edil-məsi və mənimsemənilmesi sayəsində təlimin səmərəliliyi artır. Yəni daha qısa müddədə daha çox informasiyanı mənimsemək imkanı əldə edir.

Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda o, dərsə yaradıcı və maraqla yanaşır, əldə etdiyi bilikləri uzun müddətə və möhkəm mənimseməyir. Elektron resursların təlim üstünlüklerinə baxmayaraq, müəllim ənənəvi (yazılı, izahedici illüstrativ və reproduktiv) metodların istifadəsindən tam imtina etməməlidir. Məsələn, əgər müəllim bacarıq və vərdişlərin formalasdırılması məqsədini qarşıya qoyursa, o daha çox reproduktiv (təkrarlama və model üzrə iş) metodu üstün tuta bilər. Əgər təlimin məzmunu çox mürəkkəbdirsə, çoxlu sayıda yeni anlayış və məlumatları bilməyi tələb edirsə, bu zaman ənənəvi yazılı, izahedici-illüstrativ metod daha çox səmərə verə bilər. Bir sözlə, təlimin məqsədindən, məzmunundan, şagirdlərin hazırlığından asılı olaraq müəllim öz seçimini etməlidir. Bir tədris resursu nə qədər mükəmməl olursa olsun, məzmun pis tərtib olunubsa

Nərimən Məmmədova

nəzərdə tutmuş məqsədi verməz. Məzmunu çox yaxşı nizamlanmış, təsirli və doğru formada verilməmiş effektli olmaz. Öyrənmə baxımından onun heç bir faydası olmaz.

Dünyanın qabaqcıl ölkələrində humanitar fənlər üzrə yazılı tədris resurslarının hazırlanmasında və qiymətləndirilməsində meydana gələn yeni yanaşmaları nəzərə alaraq, yuxarıda qeyd olunanlardan olaraq aşağıdakı təkliflər verilə bilər:

- cəmiyyətdə baş verən dəyişikliklər və bunlara istiqamətlənən yeniliklər tədris resurslarında yer almmalıdır;

- tədris resurslarında əhəmiyyətli dövr və hadisələr ön plana çıxarılmalıdır;

- mənətiqi düşünmə və tənqidi təfəkkür bacarıqları olan analiz və sintez, təhlil-araştırma, təhlil və qərar qəbul etmə, tətbiqetmə kimi xüsusiyyətlərə tədris resurslarında müvafiq yer verilməlidir;

- tədris resurslarında orijinal zəhni xəritələrə, arxiv sənədlərinə, məktublara, gündəliklərə, tarixi obyektlərə aid şəkillərə çıx yer verilməlidir; tədris resursları bu materialların soruşturulması və yeni məlumatları öyrənməyə yönəlmüş fəaliyyətləri ehtiva etməlidir;

- tədris resursları məktəbdənkənar fəaliyyətləri də özündə ehtiva etməlidir;

- vizual tədris resurslarının sayı artırılmalı, analiz, sintez və tətbiq etmə əsasında dayanan qiymətləndirmə fəaliyyətlərinə yer verilməlidir;

- tədris resurslarının məzmunu demokratiya, insan haqları, xeyirxahlıq kimi mövzuları da əhatə etməli, bu mövzularla bağlı fəal təlim fəaliyyətlərini ehtiva etməlidir;

- ekstremizmdən uzaq olmalıdır;

- tədris resursları da, kişi fərdin yanında qadın və uşaq məsələləri də ehtiva olunmalıdır;

- tədris resurslarında ağırlıq mədəniyyət və iqtisadiyyat mövzularına verilməlidir;

- tədris resursları fərqli dünyagörüşülu adamların baxışlarını əks etdirəcək şəkildə yazılmalıdır;

- tədris resursları nda müzakirə mövzuları ehtiva etməlidir;

- tədris resurslarında şagirdlərin edərək və yaşayaraq öyrənməyə sövq edəcək təlim fəaliyyətləri olmalıdır;

- tədris resursları şagirdləri məlumatları qiymətləndirmək, tarixi görüşlərin elmi olub-olmadığını ayırdırmama bacarıqları qazandıracaq bir formada hazırlanmalıdır;

- fənnin təhsil nailiyyətlərinə uyğun seçilən və işlənib hazırlanmalıdır;

- fənnin mövzusunu təşkil edən məzmunun hamısını deyil, yalnız müxtəsər məlumatı əhatə etməli, əsas məqamlar vurğulanmalıdır;

- içərisində istifadə edilən yazılı mətn və vizual-audio elementlər şagirdin pedagoji xüsusiyyətlərinə uyğun olmalı və həqiqi həyatla əlaqəli olmalıdır;

- şagirdə məşq-tətbiq etmə imkanı yaratmalıdır;

- davamlı olmalı, bir dəfə istifadə etməkə yararsız hala düşməməlidir;

- lazımlı gələndə asanlıqla inkişaf etdirilməli və yenilənməli keyfiyyətdə olmalıdır.

Qeyd etdiyimiz məsələlərin nəzərə alınması təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Problemin aktuallığı. Ümumtəhsil məktəblərində təlim prosesində müvafiq tədris resurslarından istifadə edilməsi hazırda on prioritət məsələlərdən biridir. Təsədüfi deyildir ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyasında əsas strateji istiqamətlərdən biri məhz, müasir dövrün tələblərinə cavab verən müasir tədris resurslarının məzmununun yaradılması ilə əlaqədardır. Bu baxımdan humanitar fənlərlə üzrə müasir tədris resurslarının istifadəsi ilə bağlı material aktuallıq kəsb edir.

Problemin elmi yeniliyi. Hazırda ümumtəhsil məktəblərində sınıf şəraitində istifadə ediləcək humanitar fənlər üzrə tədris resurslarının məzmununa verilən müasir tələblər, problemin obyektiv və subyektiv cəhətləri diqqət mərkəzinə gətirilir.

Humanitar fənlər üzrə tədris resurslarının məzmununa müasir yanaşma

Problemin praktik əhəmiyyəti. Problemin uğurla həyata keçirilməsi ilə bağlı müəllimlərə, müvafiq mütəxəssislərə metodik tövsiyələr verilir. Öz işlərini səmərəli qurmaqdə müəllimlərə kömək edəcək.

ƏDƏBİYYAT

1. Baş G. (2006). Kürelleşme ve Bilgi Toplumu. Eğitim Dergisi, 24.(Online): <http://www.egitimsim.gen.tr>.
2. Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programı. Azərbaycanın təhsil siyasəti (1998-2004).168 sayılı Sərəncam. 15 iyun, 1999-cu il. I kitab. Bakı, "Çəlioğlu", 2005.
3. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya" (2003-2012-ci illər). <http://e-qanun.az/>.
4. "Təhsil sisteminin informasiyaladırılması üzrə Dövlət Programı" (2008-2012-ci illər üçün). <http://edu.gov.az/>.
5. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" (24 oktyabr, 2013-cü il). "Xalq" qəzeti, 2013, 25 dekabr.
6. 2015-ci il "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi üzrə Fəaliyyət Plan". <http://e-qanun.az/>.
7. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya haqqında". <http://e-qanun.az/>.
8. Azərbaycan 2020: gələcəyə baxış" İnkışaf Konsepsiyası. <http://www.president.az/>.
9. American Histirocal Association(2011). "Guidelies for the preparation, evaluation and the selection of history textbooks " (Onlinc). Retrieved on 20 April- 2011 at URL. <http://www.historians.org/teaching-policy/TtextbookEvalGuide.htm>.
10. Oltam, J.B. -Fines, J. (1971). Educational Objectives for the Study of History(1st Ed), London: The Historical Association(Online).
11. Using Historical Stories to Teach Tolerance: The Experiences of Turkish Eight Grades Students. 2008, 99(3),105-110.The Social Studies(Online).
12. Kang S. W. (2007). Democracy, Human Rights and the role of Teachers. Pedagogy, Culture and Society(Online). 15(1), 119-128.
13. Chlsk K.A. (2006). Gender Balance in K -12 American History Textbooks. Social Studies Research and Practice(Online).1(3).284-290
14. N.İ. Məmmədova. Ümumtəhsil məktəblərində tarix fənninin tədrisində avadanlıq və tədris resurslarından istifadəyə müasir yanaşma istiqamətləri / "Azərbaycanda təhsil quruculuğunun prioritətləri: müasir yanaşmalar" mövzusunda beynəlxalq elmi konfransın materialları. Naxçıvan-2015-cü il. Bakı: Müttəcim, 2015,s.142-144

N. Mammadova

THE MODERN APPROACH TO THE CONTENT OF TEACHING RESOURCES IN THE HUMANITIES SUMMARY

The article considers the issue on the content of education in the humanities and their content. Proposals on issue dealing with the content of teaching resources in the light of the fundamental changes taking place in the field of education.

H. Mamedova

СОВРЕМЕННЫЙ ПОДХОД К СОДЕРЖАНИЮ ОБРАЗОВАТЕЛЬНЫХ РЕСУРСОВ ПО ГУМАНИТАРНЫМ ПРЕДМЕТАМ.

РЕЗЮМЕ

В статье раскрываются вопросы содержания учебных ресурсов по гуманитарным предметам. Автор статьи, опираясь на опыт ведущих стран мира по подготовке и оцениванию учебных ресурсов, предлагает ряд рекомендаций по их использованию. В заключение отмечается, что проведение коренных изменений в сфере образования нашло отражение и в содержании учебных ресурсов по гуманитарным предметам.

Redaksiyaya daxil olub: 25.02.2016